

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“El isə ondan (Qurandan) siz müyəsirə olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl borc verin, özünüz üçün öncəni yaxşı iş görsəniz, Allah dərğahında onun xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmanızı diləyin. Həqiqətən Allah bağışlayandır, rəhm edəndir.” (Müzzəmmil, 20)

Dünya və axirət səadətine yiyələnməyə çalışan insan övladının əbədi müqəddəratının necə olacağını bilmək yalnız ilahi kəlamı incədən-incəyə dəyərləndirməklə mümkündür. Həm əbədi səadət, həm də əbədi fəlakət əhlinin hal və əhvalının, gündəlik məşğuliyyətinin bu qədər sadə və anlaşılan dillə anadılması Adəm övladlarına Rəblərinə olan qulluq əhdini həyata keçirmək üçün inanılmaz imkanlar yaradır. Bu imkanların dəyərləndirilməsi isə imtahan aləminin sualları ilə qarşı-qarşıya duran insanın verəcəyi cavabdan asılıdır. Bu məqamları xüsusi bir dəqiqliklə anladan uca Allah Qurani-Kərimdə belə buyurulur:

“Həqiqətən Biz insanı qarışıq bir nüfəsdən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən və görən yaratdıq. Biz ona haqq yolu göstərdik. İstər minnətdar olsun, istər nankor.” (İnsan, 2-3)

“Məgər insan elə güman edir ki, o başlı-başına buraxılacaq?!” (Qiyamə, 36)

Rəbbimizin aləmlərə rəhmət olaraq göndərdiyi Həzrət Məhəmməd (s.ə.s)-in Allaha təmiz qəlblə, təmiz əməllə, təmiz niyyətlə qovuşma səadətine nail olacaq bir insan toplumunun yetişdirilməsi naminə aparmış olduğu mücadilənin ölçüləri bu gün də heyrət doğuracaq səviyyədədir. İnsan mənliliyini bürümüş olan cəhalet xarabalığını səadət bağçasına çevirən 23 illik irşad fəaliyyəti qiyamətə qədər günahların cazibə dirəsindən qurtulmağa çalışan ümmətinə belə yardım edəcək bütövlük sərgiləyir. Şirin dili, feyzli baxışları və həssaslıqla edilən duaları ilə ərəsəyə gətirdiyi səhabə nəslinin bir qulluq və bir minnətdarlıq borcu olaraq öz iman və əqidə qardaşlarına duyduqları mərhəməti anladan həyat səhnələri, mükəmməl bir təqva və qulluq məsuliyyətinin zirvələrini fəth etmiş səhabə qətiyyətini, onları həssaslıqla dinləməyə hazır olan

qəlblərə tanıtmağa davam edir:

Ümmətinin axirət hazırlıqları qarşısında dərin hüzn və tələş keçirən Rəsulullahın göz yaşlarına bürünən mübarək vücudunun ətrafındakılara təsiri olduqca qüvvətli idi. Bu halda Hz. Ömərə yönələn Rəsulullah ondan soruşdu: *“Ya Ömər! Sabah qiyamətə ümmətimin günahkarlarına necə yardım edəcəksən?”* Hz. Ömər belə cavab verdi: *“Ya Rəsulallah! Mən Hz. Əbu Bəkrin etdiyini, yəni ümmətin günahlarının yarısını götürə bilməsəm də, onların üçdə birini üzərimə alaram ki, günahları yüngülləşsin.”*

Rəsulullah Hz. Ömər bu cavabına çox sevindi. Bu ifadələrdən də məlum olduğu kimi Rəbbimizin bu ümmətin əbədi səadəti naminə xəlv etdiyi qulları sırasında Hz. Ömər şəxsiyyətinin xidmət əmsalı olduqca yüksəkdir. Buxari və Müslimdə keçən hədisdə belə buyrulur: *“Hz. Ömər müsəlman olanda Cəbrayıl mənim yanıma gəlmişdi və dedi: Ömər İslamı qəbul etməsin gör göydə ki r (mələklər) bir-biri ilə müjdələşdir.”*

Nəbəvi tərbiyə nəticəsində ərşəyə gələn ümmət mərhəmət, ədalət eşqi ilə çırpınan maddi və mənəvi bütövlüyünü ilahi əmrlərin yer üzərində yaşanması və yaşadılması üçün səfərbər edən Hz. Ömər nümunə olmağa layiq bir səhabədir. On il altı aylıq xəlifəlik fəaliyyəti sonunda şəhid edildiyi an İbn Abbasa söylədikləri, etdiyi xidmətlərə rəğmən Hz. Ömər şəxsiyyətinin ilahi qüdrət qarşısındakı çırpıntılarını dilə gətirir:

Hz. Ömər bıçaqlandığı zaman ziyarətinə gələn İbn Abbas ona belə dedi: *“Ey Möminlərin Əmiri! İnsanlar inkar edərkən sən müsəlman oldun. İnsanlar onu məğlub etməyə çalışarkən sən Allah Rəsulu ilə bərabər cihad etdin. Şəhid olaraq vəfat edərkən sənin əleyhində iki nəfər belə ixtilafa düşmədi. Rəsulullah səndən razı olaraq vəfat etdi.”* Bu sözlərdən sonra Hz. Ömər İbn Abbasa belə dedi:

“Məğrur sizin tərifləyərək həlakını hazırladığınız kimsədir. Vallah, əgər günəşin üzərinə doğub batdığı hər şey mənim olsaydı, hamısını o günün (hesab gününün) qorxusundan qurtulmaq üçün fidyə olaraq verərdim.”

Ruhunu uca Allaha təslim edən Hz. Ömər axirət əndişəsi, ilahi hüzurda durma əndişəsi, hesab vermə əndişəsi bu qədər dərin və əhatəli idi. Vücudunda tək cə özünün qəlbi yox, ona həvalə edilmiş ümmətin də qəlbləri döyünürdü. Peyğəmbər əxlaqının bərəkəti ilə bəslənən bu

Yazan redaktor
07.05.13 04:29 -

vücadun istəkləri də canından artıq sevdiyi Rəsulunun istəkləri və aləmlərin Rəbbi olan Allah-Təalanın muradı ilə eyni idi.